

## AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

### “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə əsasən **qərara alır**:

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 505; 2004-cü il, № 7, maddə 505; 2007-ci il, №5, maddə 442; 2009-cu il, № 10, maddə 768; 2010-cu il, № 5, maddə 374; 2011-ci il, № 4, maddə 262; 2011-ci il, № 12, maddə 1091; 2015-ci il, № 11, maddə 1251; “Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il, № 277; “Azərbaycan” qəzeti, 8 iyun 2017-ci il, № 122) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:

1.1. on dördüncü abzasda anlayışın adından sonra “ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, sahibkarlıq fəaliyyətində istifadə olunan və” sözləri əlavə edilsin;

1.2. iyirminci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda abzaslar əlavə edilsin:

**“texniki baxış** – qaz paylayıcısının səlahiyyətli nümayəndələri tərəfindən qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə daxil olmaqla qaz qurğularının texniki təhlükəsizlik qaydalarına uyğun istismar edilməsini təmin etmək məqsədi ilə qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə keçirilən baxış;

**texniki xidmət** – sənaye qaz qurğusu olan istehlakçılara münasibətdə ixtisaslaşdırılmış müəssisə, qaz paylayıcısı və ya xüsusi təlim keçmiş işçi heyəti tərəfindən, digər istehlakçılara münasibətdə isə ixtisaslaşdırılmış müəssisə və ya qaz paylayıcısı tərəfindən onlar arasında bağlanmış texniki xidmət müqaviləsi əsasında qaz qurğularını, tüstü bacalarını və qazpaylayıcı şəbəkəni texniki cəhətdən işlək vəziyyətdə saxlamaq üçün göstərilən xidmət.”

2. 3-cü maddə üzrə:

2.1. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“Qaz paylayıcısının səlahiyyətli nümayəndələri məişət qaz qurğusu olan istehlakçıya 5 iş günü əvvəl yazılı bildiriş göndərməklə məişət qaz qurğularının texniki təhlükəsizlik qaydalarına uyğun istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə ildə bir dəfədən az olmayaraq (payız-qış mövsümü başlayanadək) texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Bu maddənin 9-cu hissəsində nəzərdə tutulan hallarda texniki baxış aktı 3 nüsxədə tərtib olunur. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.”

2.2. Aşağıdakı məzmununda doqquzuncu, onuncu, on birinci, on ikinci və on üçüncü hissələr əlavə edilsin:

“9. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri tərəfindən texniki baxış keçirilərkən texniki təhlükəsizlik qaydalarının pozulması ilə bağlı müvafiq inzibati xətanın əlamətləri müəyyən edildikdə, bu barədə tərtib edilmiş texniki baxış aktında qeyd edilir və həmin aktın bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanına, bir nüsxəsi isə istehlakçıya təqdim edilir.

10. Müvafiq icra hakimiyyəti orqanı qaz paylayıcısı tərəfindən qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxışın bu Qanuna və texniki normativ hüquqi aktlara uyğun həyata keçirilməsinə nəzarət edir.

11. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin texniki baxış keçirərkən aşkar etdiyi istehlakçının təqsiri üzündən yol verilmiş pozuntular istehlakçı tərəfindən öz vəsaiti hesabına aradan qaldırılır.

12. Texniki baxışın bu Qanunda və ya texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və ya müddətdə həyata keçirilməməsi nəticəsində istehlakçı tərəfindən yol verilmiş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək pozuntular qaz paylayıcısının vəsaiti hesabına aradan qaldırılır.

13. İstehlakçılar öz vəsaitləri hesabına qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki xidmət göstərilməsini və nasazlıq olduğu təqdirdə onların təmirinin həyata keçirilməsini təmin etməlidirlər.”

3. 4-cü maddənin ikinci hissəsinin birinci cümləsində “qaz ekspertləri” sözləri “qaz paylayıcısının sifarişi ilə qaz ekspertləri, tikinti-quraşdırma işlərini yerinə yetirən podratçı” sözləri ilə əvəz edilsin və ikinci cümləsində “görə” sözündən sonra “istehlakçıdan” sözləri əlavə edilsin.

4. 13-cü maddə üzrə:

4.1. 6-cı hissənin yeddinci abzasında “müvafiq icra hakimiyyəti orqanının” sözləri “qaz paylayıcısının” sözləri ilə əvəz edilsin və “həmin orqanların göstərişi əsasında” sözləri çıxarılsın;

4.2. 6-cı hissənin səkkizinci abzasında “müvafiq icra hakimiyyəti orqanının” sözləri “qaz paylayıcısının” sözləri ilə əvəz edilsin və “həmin orqanların göstərişi əsasında” sözləri çıxarılsın.

4.3. 9-cu hissənin ikinci cümləsində “zədələnmiş” sözündən sonra “və ya nasazlıq yaranmış” sözləri, “zədələnmə” sözündən sonra “və ya nasazlıq” sözləri, “tərəfindən” sözündən sonra “istehlakçının zədələnmə və ya nasazlıq barədə məlumat verdiyi və ya bu halın qaz paylayıcısı tərəfindən aşkar edildiyi gündən on beş gün müddətində” sözləri əlavə edilsin.

4.4. 9-cu hissəyə aşağıdakı məzmununda altıncı, yeddinci və səkkizinci cümlələr əlavə edilsin:

“Bu hissənin səkkizinci cümləsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz sayğacı olmadan istehlakçıya qazın verilməsi qadağandır. Qaz sayğacı bu hissədə nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz paylayıcısı tərəfindən çıxarılmış qaz sayğacının yerinə həmin gün qaz paylayıcısının vəsaiti hesabına müvəqqəti olaraq digər işlək vəziyyətdə olan qaz sayğacı quraşdırılır. Sənaye qaz qurğusu olan istehlakçıya münasibətdə müvəqqəti olaraq digər işlək vəziyyətdə olan qaz sayğacının həmin gün quraşdırılması mümkün olmadıqda, bu hissənin ikinci cümləsində nəzərdə tutulmuş müddətdə qazın verilməsi dayandırılır.”

**İlham Əliyev**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, “ \_\_\_\_\_ ” \_\_\_\_\_ 2017-ci il  
№ \_\_\_\_\_